

Yeni istiftaat (Bayram ayı) - 28 /Feb/ 2019

Şəri məsafənin təyininə səhvə yol verilməsi

Sual-1: Əgər bir nəfər Ramazan ayında zöhrdən qabaq şəri məsafə çərçivəsində yol qət etmək və ya şəri məsafə çərçivəsinə aid olduğunu güman etdiyi yerə getmək niyyəti ilə şəhərdən çıxarsa və şəri məsafəni keçikdən sonra iftar edərək şəhərə qayıdarsa, bir neçə gündən sonra gətirdiyi məsafənin şəri ölçüdən kənar olduğunu bilərsə, Orucun qəzasından əlavə kəffarə də verməlidirmi?

Cavab: Təkcə orucun qəzası vacibdir.

Həyat yoldaşının mobil telefonunu yoxlamaq

Sual-2: Əgər bir nəfər həyat yoldaşının telefonunu yoxlayarsa, müxtəlif kişi və qadımlarla olan yazışmalarını oxuyarsa, bunun şəri cəhətdən problemi varmı?

Cavab: Həyat yoldaşının icazəsi və razılığı olmadan bu iş yolverilməzdir.

Malın eyiblərini alıcıya deməmək

Sual-3: Mənim maşınının bəzi hissələri peşəkarcasına dəyişdirilmiş və ya təmir edilmişdir. Əgər maşını satarkən alıcı bu barədə bir söz soruşmasa və mən də bu məsələnin təfərrüatını alıcıya bildirməsəm, alverin və ondan qazanılmış pulun hökmü nədir?

Cavab: Sualda qeyd edilən halda alver səhihdir və qazanılmış pul da halaldır.

Kişinin qızıl qarışığı olan gümüşdən istifadəsi

Sual-4: Mən müştərilərimə tərkibi qızıl və gümüşdən olan üzüklər satıram. Kişilər üçün qızıl üzükdən istifadənin haram olduğunu nəzərə alsaq, haramlığı ortadan qaldırmaq üçün üzüyün heç olmasa, bir neçə faizini qızıldan etmək olarmı və bu şəkildə kişilərin ondan istifadəsinin problemi varmı?

Cavab: Əgər ondakı qızılın miqdarı üzüyün insanlar tərəfindən qızıl üzük hesab edilməyəcək qədər azdırsa, kişilərin ondan istifadə etməsinin eybi yoxdur.

Toyda qalstukdan istifadə etmək

Sual-5: Toy gecəsi qalstukdan istifadə etməyin şəri baxımdan problemi varmı?

Cavab: Ümumiyyətlə, qeyri-müsəlman geyimi hesab edilən, Qərbin fasid və İslama qarşı düşmənçilik mədəniyyətini yayan libaslar geyinmək caiz deyil.

Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü

Sual-6: Tatu elətdirmiş və qaşında yara olan qadın qüsl və dəstəmaz əvəzinə təyəmmüm edə bilərmı?

Cavab: Əgər yaranın üzü açıqdırsa, suyun da ona zərəri yoxdursa, gərək dəstəmaz və qüslünü adi qaydada yerinə yetirsin. Əgər suyun yaraya zərəri varsa, yaranın ətrafını yusun və zərəri olmazsa, ehtiyat əsasən yaş əlini yaranın üzərinə çəksin.

Mehriyyəsini tələb edəcəyi təqdirdə qadının Həcc imkanına malik olması

Sual-7: Əgər qadının mehriyyəsi vacib Həccin xərclərini ödəməyə kifayət edərsə, Həcc ona vacibdirmi və buna görə mehriyyəsini ərindən tələb etməlidirmi?

Cavab: Ərin mehriyyəni ödəməyə gücü çatmırsa, qadın onu (Həcc üçün) tələb edə bilməz və (buna görə) Həccə getmək imkanına malik olan adam sayılmaz. Amma ərin mehriyyəni ödəmək imkanı varsa, qadının da mehriyyəni tələb etməsinin (ailə üçün) bir ziyanı yoxdursa, qadının mehriyyəni tələb etməsi və Həccə getməsi vacibdir. Amma mehriyyənin tələb edilməsinin dava-dalaş və boşanmaq kimi fəsadları olarsa, qadın Həccə getmək imkanına malik olan adam hesab edilmir və mehriyyəni tələb etmək də vacib deyil.

Təqaüdün xümsünün hökmü

Sual-8: Atam dövlət işçisi olub. Hal-hazırda vəfatından bir müddət keçir. Dünyasını dəyişdikdən sonra onun təqaüd pulu ayrılmaqda mənim və anamın hesabına köçür. Həmin pulun xümsünü verməliyikmi?

Cavab: Təqaüdün xümsünü vermək vacib deyil.

Riba borcu

Sual-9: Anam bir nəfərə borc vermək istəyir. Həmin şəxs deyib ki, hər ay qazancının müəyyən faizini anama verəcək və bunu öz

razılıđı il  ed c k. Bu iŐ riba sayılırmı v  Ő ri baxımdan problemi varmı?

Cavab: Faiz Ő rti il  borc verm k riba v  haramdır. Lakin borcu ver rk n faiz almađı Ő rt el m s  v  borc verm k faiz  bađlı olmasa, borc alan da  z razılıđı il  m  yy n m bl đi  lav   d y rs , eybi yoxdur. Habel , faiz almađ m zarib  v  m Őarik t kimi Ő ri m qavil ld n birinin  sasında olarsa, bunun da problemi yoxdur.

Televizordan yayımlanan azan v  iqam nin h km 

Sual-10:  zahlı Ő ri t m s l l ri risal sində deyilib: "BaŐqasının azan v  iqam sini  sid nin - ist r onunla birlikd  t krar etmiŐ olsun, ya olmasın - qılacađı namaz il  h min azan v  iqam nin arasında fasil   ox olmasa, namazımı h min azan v  iqam  il  qıla bil r v   z namazı    n azan v  iqam  dem y  d  bil r".  g r azan v  iqam  radio v  televizordan da  sidil rs , bu h km ke erlidirmi?

Cavab:  g r birbaŐa yayımdırsa, qeyd olunan h km buna da aid olur.